



**Azərbaycan Banklar Assosiasiyasında
2021-ci il ərzində görülmüş işlərə dair**

HESABAT

Bakı - 2022

1. BANK SEKTORUNA DAİR TƏŞƏBBÜSLƏR (göndərilmiş məktublar və digər işlər)

1. 06 yanvar 2021-ci il, banklara, Şəhid və yaralı hərbiçilərin ailə üzvlərinin kredit öhdəlikləri;
2. 08 yanvar 2021-ci il, ARMB, Bank əməkdaşlarının kütləvi peyvəndlənməsi haqqında;
3. 08 yanvar 2021-ci il, MasterCard, ikiqat vergitutma;
4. 12 yanvar 2021-ci il, banklara, "Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları"nın təkmilləşdirilməsinə dair rəy və təkliflər;
5. 12 yanvar 2021-ci il, AR MMX, Koordinasiya Şurasına ABA tərəfindən nümayəndələrin təyin edilməsi;
6. 20 yanvar 2021-ci il, Xarici İşlər Nazirliyi, TBB, Amerika Səfirliyi, Raiffeisen Bank International, ABA müxbir münasibətlər;
7. 21 yanvar 2021-ci il, banklara, Fırıldaqçılıqla bağlı müştərilərin məlumatlandırılması;
8. 22 yanvar 2021-ci il, ARMB, Hərrac məsələləri ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklərə rəy və təkliflər;
9. 26 yanvar 2021-ci il, ARMB, AR MN "Restrukturizasiya və kompensasiya qalıqları ilə bağlı";
10. 29 yanvar 2021-ci il, ARMB, Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları"nın təkmilləşdirilməsinə dair rəy və təkliflər;
11. 02 fevral 2021-ci il, ARMB, Hərrac məsələləri ilə bağlı əlavə rəy və təkliflər;
12. 16 fevral 2021-ci il, ARMB, ARNK Vahid Məlumat Bazası;
13. 24 fevral 2021-ci il, ARMB, Əvvəlcədən ödəniş kartları;
14. 25 fevral 2021-ci il, banklara, ARMB, AR İN, Korporativ ödəniş kartları;
15. 25 fevral 2021-ci il, ARTN, Avropa Pul Viktorinası-Milli Mərhələ;
16. 25 fevral 2021-ci il, DVX, SİF vergi sərəncamına dair suallar;
17. 01 mart 2021-ci il, Naxşivanbank, Bank Ombudsmanı Bəyannaməsinin İmzalanması;
18. 03 mart 2021-ci il, ARİN, DVX, Ədv geri al portalına digər bankların inteqrasiyası;
19. 05 mart 2021-ci il, ARMB, 2021-ci il üçün Fəaliyyət planı ilə bağlı rəy və təkliflər;
20. 09 mart 2021-ci il, ARNK, Gender bərabərliyi üzrə Fəaliyyət Planı;
21. 09 mart 2021-ci il, ARMB, Kassa qaydaları - rəy və təkliflər;
22. 10 mart 2021-ci il, banklara, PY/TMM Qanunun yeni layihəsi;
23. 12 mart 2021-ci il, banklara, Vergi siyasəti üzrə təkliflər;
24. 15 mart 2021-ci il, AR İN, Vergi sahəsindən problemlər;
25. 18 mart 2021-ci il, banklara, Mobil Notariatın tətbiqi haqqında;
26. 06 aprel 2021-ci il, ARMB, ARNK, Bank sektorunun vaksinasiyası ilə bağlı;
27. 09 aprel 2021-ci il, ARMB, ARPVXSİDA, ASAN Finans - Xidmət Haqqlarının yüksəldilməsi;
28. 09 aprel 2021-ci il, ƏSF, ƏSF-na hesabatların təqdim edilməsi haqqında;
29. 13 aprel 2021-ci il, banklara, İkiqat vergitutma yeni izahedici mövqe;
30. 20 aprel 2021-ci il, banklara, Bank əməkdaşları üçün maliyyə savadlılığı vebinarları;
31. 23 aprel 2021-ci il, banklara, Ödəniş kartı məlumatlarının təhlükəsizliyi;
32. 04 may 2021-ci il, DVX, FATCA/CRS;
33. 04 may 2021-ci il, banklara, ABA-ƏƏSMN-Qiymətləndirmə Komissiyası;
34. 04 may 2021-ci il, ARMB, Rəqəmsal Ödəniş Strategiyası - 2021-2023 (Bankların rəy və təklifləri);

35. 05 may 2021-ci il, ARMB, Prudensial qaydaların geriyyə şamil edilməsi;
36. 16 may 2021-ci il, KOBİA, "Azərbaycanda kiçik və orta müəssisələrin rəqəmsallaşdırılmasının təşviq edilməsi" layihəsi, İşçi Qrup;
37. 17 may 2021-ci il, AR İN SİF, Akkreditiv və qarantiyalar üzrə təkliflər;
38. 18 may 2021-ci il, banklara, ÖS yeni hesabatlıq formasına dair məlumat;
39. 20 may 2021-ci il, banklara, Xarici Borc və beynəlxalq investisiyalar üzrə hesabat və təlimata dair rəy və təkliflər;
40. 20 may 2021-ci il, Azərbaycan-Rusiya İşgüzar Şurası, Azərbaycan və Rusiyanın bank sahəsində əməkdaşlığı;
41. 21 may 2021-ci il, DVX, ARƏN, ARƏƏSM, ARPVXSİDA, Azərbaycan Kredit Bürosuna veriləcək məlumatlar;
42. 21 may 2021-ci il, DVX, Vergi məsələləri üzrə rəy və təkliflər;
43. 24 may 2021-ci il, banklara, Elektron imza bank xidmətlərinə inteqrasiya, AMB NRYT ABA görüşü;
44. 31 may 2021-ci il, ARMB, Elektron ticarətdə fırılacaqılıq hallarının qarşısının alınmasına dair Tədbirlər Planı;
45. 31 may 2021-ci il, ARMB, Məsafədən hesabların açılması - dəyişikliklər layihəsinə dair təkliflər;
46. 01 iyun 2021-ci il, banklara, QR kodlardan istifadəyə dair təlimat;
47. 02 iyun 2021-ci il, DVX, CRS dövlətlərin siyahısı;
48. 02 iyun 2021-ci il, ARMB, FATCA/CRS;
49. 18 iyun 2021-ci il, İKZF tərəfindən təqdim edilmiş müqavilələrə edilmiş dəyişikliklər haqqında;
50. 21 iyun 2021-ci il, ARMB, QR kod təlimata dair rəy və təkliflər;
51. 25 iyun 2021-ci il, DVX, Korporativ kartlarda məhdudiyətlər;
52. 30 iyun 2021-ci il, DVX, MCC kodlar üzrə vergi dərəcələri;
53. 30 iyun 2021-ci il, ARAM, Ali Məhkəməyə hüquqi rəylər;
54. 01 iyul 2021-ci il, banklara, Biznes kreditləri üzrə sorğu;
55. 05 iyul 2021-ci il, banklara, VM-yə dəyişiklik layihəsi;
56. 14 iyul 2021-ci il, ARMB, İmtiyazlıq səhmlər haqqında;
57. 22 iyul 2021-ci il, banklara, EU4Environment layihəsi;
58. 02 avqust 2021-ci il, ARMB, Analoq imza ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı;
59. 03 avqust 2021-ci il, TBB, Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpasına dəstək;
60. 04 avqust 2021-ci il, banklara, Sahibkarlığın inkişafını sürətləndirəcək təkliflər;
61. 04 avqust 2021-ci il, ARMB, İmza nümunələri ilə bağlı təkliflər;
62. 04 avqust 2021-ci il, ARMB, Bankın mülkiyyətinə keçmiş yaşayış sahələri üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi haqqında;
63. 13 avqust 2021-ci il, İH, İKZF, Pilot layihələr haqqında;
64. 13/17 avqust 2021-ci il, DVX, ARMB, Sadələşdirilmiş verginin ödənilməsi barədə;
65. 17 avqust 2021-ci il, DVX, Kredit Faizləri Bazar qiyməti;
66. 17 avqust 2021-ci il, AZFİNA, Özünəxidmət terminallarında bank əməliyyatları;
67. 18 avqust 2021-ci il, ARMB, Açıq bankçılıq üzrə yol xəritəsi layihəsi təkliflər;
68. 03 sentyabr 2021-ci il, ARMB, Maliyyə Savadlılığı üzrə maarifləndirici videoçarxlar;
69. 08 sentyabr 2021-ci il, banklara, Mediasiya fəaliyyətinin göstərilməsi haqqında;

70. 14 sentyabr 2021-ci il, İN, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə bağlı bəzi məsələlərin həlli haqqında;
71. 20 sentyabr 2021-ci il, banklara, "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"na dair düzəlişlər;
72. 21 sentyabr 2021-ci il, ARMB, "Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair" Metodoloji Rəhbərliyə rəy və təkliflər;
73. 27 sentyabr 2021-ci il, banklara, Pulköçürmə sistemləri hesabatlıq;
74. 27 sentyabr 2021-ci il, banklara, Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sorğu;
75. 01 oktyabr 2021-ci il, banklara, Rəqəmsallaşma üzrə təkliflər;
76. 06 oktyabr 2021-ci il, ARMB, İpoteka krediti hesabına qeyri-yaşayış sahəsi alınarkən "qarışıq müqavilə" formasında əqdlərin rəsmiləşdirilməsi haqqında;
77. 07 oktyabr 2021-ci il, banklara, Quraşdırılmış POS-terminalların təhlili ilə bağlı;
78. 12 oktyabr 2021-ci il, ARMB, Mülki Məcəlləyə təklif edilən dəyişikliklə bağlı;
79. 13 oktyabr 2021-ci il, DVX, ARMBBank hesablarının açılması;
80. 13 oktyabr 2021-ci il, ARMB, FATCA/CRS;
81. 14 oktyabr 2021-ci il, ARMB, Türkiyə saytlarında ödənişlər;
82. 15 oktyabr 2021-ci il, banklara, Biznes kreditləri ilə əlaqədar hesabat;
83. 18 oktyabr 2021-ci il, banklara, Rəqəmsal ödənişlər sahəsində dələduzluq halları ilə mübarizə məqsədilə Tədbirlər Planı;
84. 22 oktyabr 2021-ci il, ARMB, Müşahidə Şurasının üzvlərinin təyinatı ilə bağlı bəzi məhdudiyyətlərinin aradan qaldırılması haqqında;
85. 22 oktyabr 2021-ci il, ARMB, "Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası" ilə bağlı təklif və suallar;
86. 18 noyabr 2021-ci il, İN, Qarışıq müqavilə formasında əqdlərin rəsmiləşdirilməsi haqqında;
87. 06 dekabr 2021-ci il, banklara, MM 375.2-ci və "İpoteka haqqında" Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair;
88. 06 dekabr 2021-ci il, banklara, Biznesin maliyyəyə çıxışı üzrə problemlər – Sorğu;
89. 15 dekabr 2021-ci il, İFC, Rəqəmsal bank xidmətləri;
90. 24 dekabr 2021-ci il, ARMB, BKM interçeync xidmət haqları.

2. TƏDBİRLƏR VƏ GÖRÜŞLƏR (sayı - 67)

1. Ümumi Yığıncaqlar – (sayı – 1)

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı 19 fevral 2021-ci il tarixində zoom platforması üzərindən onlayn qaydada keçirilmişdir.

2. Rəyasət Heyətinin iclasları – (sayı – 10)

1. 5 yanvar 2021-ci il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclas zamanı bank sektorunun cari vəziyyəti və aktual məsələlərlə bağlı müzakirələr edilmişdir;
2. 12 yanvar 2021-ci ildə ABA Rəyasət Heyətinin iclası baş tutmuşdur.İclas zamanı cari məsələlər müzakirə olunmuşdur;

3. 18 yanvar 2021-ci il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə “Zoom” platforması üzərindən onlayn iclası keçirilmişdir;
4. 20 yanvar 2021-ci il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə “Zoom” platforması üzərindən onlayn iclası keçirilmişdir. İclasda cari məsələlər müzakirə olunmuşdur;
5. 30 mart 2021-ci il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə “Zoom” platforması üzərindən onlayn iclası baş tutub. İclas zamanı Vətən Müharibəsi iştirakçılarının və zərər çəkən mülki şəxslərin kredit tarixçələrinin pisləşdirilməməsi ilə bağlı məsələlərin (əhatə olunacaq qrup, tarix intervalı, tarixçədə silinmə və ya qeydi verilməsi məsələsi və digər mövzuların) müzakirəsi aparılmışdır;
6. 2 iyun 2021-ci il tarixində ABA Rəyasət Heyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankı rəhbərliyinin iştirakı ilə cari məsələlərin müzakirəsinə dair geniş tərkibdə onlayn iclas keçirilmişdir;
7. ABA Rəyasət Heyətinin “Zoom” platforması üzərindən növbədənəkar onlayn iclası 2 avqust 2021-ci il tarixində baş tutmuşdur;
8. 8 oktyabr 2021-ci il tarixində Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”, maliyyə savadlığının artırılması proqramlarının dəstəklənməsində bankların iştirakı məsələləri müzakirəyə çıxarılmışdır;
9. 21 oktyabr 2021-ci il tarixində Rəyasət Heyətinin növbəti iclası baş tutmuşdur. İclasda “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi”nə Azərbaycan Beynəlxalq Bankında kredit xəttinin açılması ilə bağlı məsələsi müzakirə edilmişdir;
10. 27 oktyabr 2021-ci il tarixində Rəyasət Heyətinin il üzrə sonuncu iclası keçirilmişdir. İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında avtonəqliyyat vasitəsinin alınması məsələsi müzakirə edilmişdir.

3. Forumlar – (səvi - 2) (3000-ə yaxın iştirakçı)

1. 28-29 yanvar 2021-ci il tarixlərində **FİNTEK SAMMİT ONLAYN (MALİYYƏ VƏ TEKNOLOGİYALAR SƏRGİSİ)** tədbiri baş tutub. Sammit Azərbaycanda ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərində həyata keçirilib. Tədbir “Visa” beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Mərkəzi Bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və ödəniş ekosisteminə yeni trendlər: innovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda baş tutub.
2. 8 -9 dekabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı (AMB), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə ənənəvi V Beynəlxalq Bankçılıq Forumu keçirilmişdir. “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” adı altında təşkil edilmişdir. İki gün davam edəcək forumda aidiyyəti dövlət qurumları, kommertiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-dək beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edib. Forumda “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekomertiya: artan tələb”,

“Komplaynsa fokuslanma”, “Distant bankçılıq: təhlükəsiz identifikasiya”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mövzuları ətrafında müzakirələr aparılıb.

4.Seminarlar, konfranslar, təlimlər və təqdimatlar – (sayı – 28) (1000-ə yaxın iştirakçı)

1. 18 yanvar 2021-ci il tarixində “USABILITYLAB” şirkəti ilə birgə Azərbaycan bankları üçün **“İstifadəçi Təcrübəsi” (UX)** mövzusunda vebinar keçirilmişdir. Vebinarında maliyyə sektorunda istifadəçi təcrübəsinin necə dəyişdiyi müzakirə edilmiş, bu istiqamətdə araşdırma nəticələri bölüşülmüş və suallar cavablandırılmışdır;
2. 26 yanvar 2021-ci il tarixində Fintex Sammit çərçivəsində **“Daha güclü müxbir əlaqələri qurmaq: maliyyə cinayətləri və riskdən azad olma ilə mübarizə aparan ən yaxşı texnoloji trendlər”** mövzulu vebinar keçirilmişdir. Elucidate-in həmtəsisçisi və baş icraçı direktoru Şeyn Reydel mövzu ətrafında təqdimatla çıxış etmişdir;
3. 27 yanvar 2021-ci il tarixində Fintex Sammit çərçivəsində **“Azərbaycani Banks Cyber Security Review” adlı vebinar keçirilmişdir.** Vebinar Deloitte şirkətinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Deloitte Bakı Cyber komandası icmal hazırlamış baxış hədəfləri olaraq Azərbaycandakı 26 bank seçilmiş, icmal çərçivəsində bankların İnternetdəki hər kəs üçün açıq olan veb mənbələri araşdırılmışdır. Bu veb-seminarda Vladimir Remiqa zəif təhlükəsizlik parametrlərindən və kiber təhlükəsizlik məsələlərində istifadəçinin məlumatlı olmaması səbəbindən veb serverlərdə həssas şifrələmə protokollarının istifadəsindən bəhs etmişdir. Tədbirdə müəyyən edilmiş məsələlər və onları həll etməyin mümkün yolları barədə tövsiyələr verilmişdir;
4. 17 mart 2021-ci il tarixində ABA tərəfindən **“Bankçılıqda vacib datalar və onların doğru analizi”** adlı vebinar keçirilmişdir. Türk dilində baş tutmuş vebinarında “Bloomberg HT”-nin Baş redaktoru Gökhan Şen çıxış etmişdir. Vebinar Qlobal makroiqtisadi perspektiv, qlobal maliyyə perspektivi, makroiqtisadiyyatı anlamaqda istifadə ediləcək datalar, maliyyə vəziyyətini təhlil edə bilmək üçün lazımlı datalar, bankçılıqda vacib datalar və onların doğru formada oxunması, media tərəfdən dataların doğru analizi mövzularını əhatə etmişdir;
5. 30 mart 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı birgə bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması məqsədilə **“Elektron ticarətdə fırıldaqçılıq halları”** mövzusunda vebinar keçirilmişdir. Türk dilində baş tutmuş vebinarında “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroglu çıxış etmişdir;
6. 30 mart 2021-ci il tarixində insan kapitalı və faydaları, məsləhətçilik və komanda işi sahəsində təcrübəsi olan “Willis Towers Watson” şirkətinin dəstəyi və ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun təşkilatı dəstəyi ilə Azərbaycan bankların əməkdaşları üçün **“Agildə HR-ın rolu”** mövzusunda vebinar keçirilmişdir. Vebinarın moderatorları “Willis Towers Watson” şirkətinin istetadın idarəedilməsi və motivasiya üzrə nümayəndələri Doğan Çolak və Ümit Duman olmuşdur;
7. 2 aprel 2021-ci il tarixində “Check-up Online” şirkəti ilə birgə ABA-ya üzv bankların əməkdaşları üçün **girovların və digər aktivlərin məsafədən monitorinqi ilə bağlı proqram təminatı** haqqında növbəti vebinarı keçirilmişdir;
8. 7 aprel 2021-ci il tarixində ABA tərəfindən **“Məqsədlərin dəyişdirilməsi: Müxbir bankçılıqda ABŞ və Avropa Birliyinin tənzimləyici dəyişikliklərindən necə faydalanmaq olar”** adlı vebinar keçirilmişdir. “Elucidate”-nin rəhbəri Shane Riedel və eksperti Max Heywood çıxış etmişdir. Vebinar zamanı həmçinin “Raiffeisen Bank

International” nümayəndələri tərəfindən “Yerli bazarda aktiv olan Avropa Birliyi bankından ilkin baxış-AML tədbirlərinə verilən əhəmiyyət və çoxşaxəli alət dəsti ML-də necə hesablayıcı ola bilər?” (First-hand view from an EU Bank active in the local market- The importance they place on AML measures & how a diversified toolset can counter ML) adlı təqdimat edilmişdir;

9. 5 aprel 2021-ci il tarixində bankların informasiya texnologiyaları və rəqəmsal ödənişlər sahələrində çalışan nümayəndələri üçün vebinar keçirilmişdir. **“Məlumat ötürmə şəbəkələrinin işi və monitorinqinin sabitliyinin təmin edilməsi”, “İT infrastrukturundakı nasazlıqların qarşısını necə almaq olar?”, “Mobil elektron imza: müştərinin işini asanlaşdırmaq və bankdakı təhlükəsizlik səviyyəsini artırmaq” kimi mövzularda “Inoventica”** şirkətinin beynəlxalq əməkdaşlıq üzrə rəhbəri Kseniya Çekunova, “MONQ AIOps” şirkətinin icra şöbəsinin rəhbəri Serqey Radçenko, “Safe Guard” şirkətinin layihə rəhbəri Artyom Fomiçevin çıxış etmişdir;
10. 9 aprel 2021-ci il tarixində ABA tərəfindən **“Information system auditing, controls and Assurance”** adlı praktiki vebinar keçirilmişdir. Vebinarada Texnoloji İdarəetmə və İnformasiya təminatı üzrə ekspert İlqar Əliyev çıxış etmişdir;
11. 22 aprel 2021-ci il tarixində "ECOPSY Consulting" şirkətinin dəstəyi və ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun təşkilatı dəstəyi ilə Azərbaycan bankların əməkdaşları üçün **“Məsafəli işin biznesin böyüməsinə və inkişafına səbəb olması üçün nə etmək lazımdır”** mövzusunda keçirilmişdir. Vebinarada "ECOPSY Consulting" şirkətinin nümayəndələri Pavel Degtyarev və Maya Kolosnitsyna çıxış etmişlər;
12. 27 aprel 2021-ci il tarixində **“Bank əməkdaşları üçün maliyyə savadlılığı”** vebinarları keçirilmişdir. Vebinarlarda Azərbaycan Respublikasının Mərkəzi Bankı heyətin idarəedilməsi şöbəsinin rəisi Təranə Həsənlı, Təhsil və inkişaf şöbəsi, Aparıcı mütəxəssisi Lalə Əkbərli, Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova təqdimat etmişdir;
13. 5 may 2021-ci il tarixində keçirilmiş **“Banklarda texnoloji və təşkilatı alətlərlə GDPR uyğunluğunun təmini (fərdi məlumatların qorunması)”** adlı vebinarada Texnoloji İdarəetmə və İnformasiya təminatı üzrə ekspert İlqar Əliyev çıxış etmişdir. Vebinar Fərdi məlumatların qorunması üzrə ISO27011 tələbləri, banklarda fərdi məlumatların qorunması üzrə tələb olunan siyasət və proseduralar, biznes informasiya resursları üzrə nəzarətlər, bankların rəqəmsal sistemlərində fərdi məlumatlarda insidentlərin idarə olunması nəzarətləri, girişə nəzarət vasitələri, loqlaşdırma və monitorinq vasitələri, texniki nəzarətlərin tətbiqi metodları müzakirə olunmuşdur;
14. 27 may 2021-ci il tarixində **“Couchbase” müasir verilənlər bazasının (database) idarəedilməsi”** adlı vebinar keçirilmişdir. Vebinar “Visa”, “PayPal”, “American Exspress”, “Marriott”, “Citibank”, “Wells Fargo”, “Revolut”, “AXA” və digər tanınmış şirkətlərə xidmət göstərən, NoSQL verilənlər bazaları üzrə dünya liderlərindən biri sayılan “Couchbase” şirkətinin dəstəyi ilə baş tutmuşdur;
15. 22 iyun 2021-ci il tarixində “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən **“Visa B2B Connect: yeni sərhədlərarası B2B ödəniş şəbəkəsi”** adlı vebinar keçirilmişdir. Vebinarada yeni sərhədlərarası B2B ödəniş şəbəkəsi olan “Visa B2B Connect” xidməti, onun üstünlükləri və bu şəbəkənin beynəlxalq ödənişlərdə rolu barədə məlumat verilmişdir;
16. 23 iyun 2021-ci il tarixində **“Kiber təhlükəsizliyə yeni yanaşma -XDR (Extended Detection Respond) həllinin bankda tətbiqi”** mövzusunda vebinar keçirilmişdir. Vebinarada “Unibank KB” ASC-nin Baş İnformasiya Təhlükəsizliyi Rəhbəri (CİSO) Rüstəm Rüstəmli XDR kiber həllinin faydaları, endpointda üstünlüyü və visibility imkanları, məlumat təhlili

və Big data yanaşması, pereventiv, detektiv və responsiv imkanları mövzularında təqdimatla çıxış etmişdir;

17. 22 iyun 2021-ci il tarixində **“Dünyada ən çox yayılmış ticarət qaydaları”** adlı vebinar keçirilmişdir. Vebinarı ICC United Arab Emirates direktoru Vincent O’Brien və ABA-nın “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü, Korporativ Biznesin inkişafı Departamentinin direktoru Yasin Cəlilov çıxış etmişdir;
18. 14 iyul 2021-ci il tarixində “BeyondMinds' technology” şirkəti tərəfindən **“Bankçılıqda süni intellekt transformasiyası”** (AI transformation for Banking) adlı vebinar keçirilmişdir.
19. 14 iyul 2021-ci il tarixində “Mastercard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən **“Negative responses”** adlı vebinar keçirilmişdir. Vebinar zamanı Murat Durmaz və Başak Göktürk tərəfindən təqdimat etmişdir;
20. 26 avqust 2021-ci il tarixində “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən **“Visa Developer Platformu - Bank məhsullarının rəqəmsallaşdırılması üçün həllər”** mövzusunda vebinar keçirilmişdir. Sözügedən mövzuda “Visa Inc.” beynəlxalq kart təşkilatının rəqəmsal həllər üzrə baş menecer Yevgeniy Bilodid məruzəçi qismində çıxış etmişdir;
21. 7 sentyabr 2021-ci il tarixində “Nuru-Tech” şirkətinin İcraçı direktoru Emmanuel Steins tərəfindən **“İnformasiya təhlükəsizliyi və GDPR: Data mərkəzdə biznes datalarının qorunması üçün praktik və qənaətli yol xəritəsi”** (Information Security & GDPR: a practical and cost-efficient roadmap to secure your business data in your data center) adlı vebinar keçirilmişdir;
22. 4 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə “Zoom” platforması vasitəsilə **“Açıq bankçılığın tənzimlənməsi”** adlı vebinar keçirilmişdir. Banklar və fintexlərin müvafiq əməkdaşları üçün nəzərdə tutulan vebinarı “Açıq Bankçılıq” konsepsiyası təqdim edilmiş, o cümlədən müxtəlif müştəri segmentləri üçün əsas istifadə halları, üstünlüklər, tənzimləmədə əsas yanaşmalar və s. müzakirə edilmişdir;
23. 16 noyabr 2021-ci ildə “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən **“Visa Tap to Phone - Mobil dəstəklə dünya üçün təməssiz ödənişlərin qəbul həlli”** mövzusunda vebinar keçirilmişdir. Sözügedən mövzuda “Visa Inc.” beynəlxalq kart təşkilatının rəqəmsal həllər üzrə direktoru Oleksandr Stelmakh məruzəçi qismində çıxış etmişdir;
24. 18 noyabr 2021-ci il tarixində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən “Zoom” platforması vasitəsilə Banklar və fintexlərin müvafiq əməkdaşları üçün **“Açıq bankçılıqda biznes modellər”** adlı vebinar keçirilmişdir;
25. 25 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir. “Zoom” platforması vasitəsilə baş tutan vebinar **“CBDC (Mərkəzi Bank Rəqəmsal Valyutası) ANLAYIŞLARI, İSTİFADƏ HALLARI VƏ TƏNZİMLƏMƏSİ”** mövzusunda əhatə etmişdir. Banklar və fintexlərin müvafiq əməkdaşları üçün nəzərdə tutulan təlimdə Rusiya Elektron Pul və Pul köçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şust təqdimatla çıxış edib;
26. 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mastercard beynəlxalq kart təşkilatı birgə **“Elektron ticarətdə fırıldaqçılıq halları”** mövzusunda əhatə edən vebinar keçirilmişdir. Bankların

- müvafiq əməkdaşları üçün nəzərdə tutulan təlimdə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının riskləri idarə edilməsi üzrə eksperti Cem Kibaroglu təqdimatla çıxış etmişdir;
27. 3 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə **“Rəqəmsal bankçılıq və müştəri bazasının genişləndirilməsi üzrə innovativ yanaşmalar”** adlı vebinar keçirilmişdir. Banklar və fintexlərin müvafiq əməkdaşları üçün nəzərdə tutulan vebinarıda IFC-də (Dünya Bankı Qrupu) Qlobal Rəqəmsal Transformasiya üzrə mütəxəssis Xose M. Moreno De Barreda çıxış etmişdir.
28. Azərbaycan Banklar Assosiasiyası (ABA) və “IDNT” şirkətinin birgə təşkilatçılığı ilə 15 dekabr 2021-ci il tarixində **“Müştəri təcrübəsində innovasiya. Müxtəlif segmentlərin müştəriləri üçün oflayn rejimdə fərqləndirilmiş xidmətlərin həyata keçirilməsi”** mövzusunda əhatə edən vebinar keçirilmişdir. Müvafiq bank əməkdaşları üçün nəzərdə tutulan vebinarıda “IDNT” şirkətinin rəhbəri Mikola Çumak çıxış etmişdir.

5.Dövlət qurumları ilə görüşlər – (sayı – 24)

1. 15 yanvar 2021-ci il tarixində Komplayns, Ödəniş sistemləri və IT üzrə rəhbər şəxslərin iştirakı ilə Koordinasiya Şurası ilə birgə görüş keçirilmişdir. Görüş zamanı bank hesabları üzrə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması məsələsi müzakirə edilmişdir;
2. Azərbaycan Banklar Assosiasiyasına üzv bəzi bankların rəhbər şəxsləri ilə Ədliyyə Nazirliyi və İcra Baş İdarəsinin rəhbər şəxsləri arasında 26 yanvar 2021-ci il tarixində görüş keçirilmişdir. Görüş zamanı icra prosesində qarşıya çıxan məsələlər, onların həlli istiqamətləri müzakirə edilmiş, tərəfləri maraqlandıran suallara cavab verilmişdir;
3. 9 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri ilə onlayn görüş keçirilmişdir. Görüşdə biznes kartlardakı imkanlar və məhdudiyətlər müzakirə olunmuşdur. Müzakirədə bankların ödəniş sistemləri və hüquq sahələrində çalışan əməkdaşları iştirak etmişdir;
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Aqrar Kredit və İnkişaf Agentliyi və müvafiq bankların nümayəndələri ilə 11 fevral 2021-ci il tarixində onlayn görüş keçirilmişdir. Görüş zamanı Agentliyə kredit borclarının ödənişi üzrə əməliyyatların Hökumət Ödəniş Portalı vasitəsilə aparılması və ödənişlər üzrə Agentliklə banklar arasında hesablaşmaların təkmilləşdirilməsi məsələsi müzakirə olunmuşdur;
5. 17 fevral 2021-ci il tarixində İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin və Mərkəzi Bankın nümayəndələrinin də iştirakı ilə iclas keçirilmişdir. İclas “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq indikatora aid müddələrinin praktikada tətbiqi vəziyyətinin araşdırılması, bu sahədə özəl sektorun, o cümlədən bankların nümayəndələri ilə müzakirələrin aparılması, boşluqların və problemlərin müəyyən olunması, bu barədə hesabatın və təkliflərin Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyaya təqdim olunması ilə bağlı müzakirələr aparılması məqsədi daşmışdır;
6. 12 aprel 2021-ci il tarixində bank rəhbərləri, “Kredit işi” Ekspert Qrupunun üzvləri və Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun iştirakı ilə görüş keçirilmişdir. İclas zamanı “ASAN Finans” tərəfindən banklara təqdim edilən bəzi məlumatlar üzrə xidmət haqları müzakirə edilmişdir;
7. Sahibkarlığın İnkişafı Fondunun daha səmərəli fəaliyyətinin təşkili, bazarda məhsullara olan tələbatın daha dərindən öyrənilməsi üçün 14 aprel 2021-ci il tarixində “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupu ilə müzakirə həyata keçirilmişdir;

8. 27 aprel 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Dövlət Vergi Xidməti, ABA-ya üzv banklar və qeyri-qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə birlikdə onlayn görüş keçirilmişdir;
9. 7 may 2021-ci il tarixində "Elektron Hökumətin İnkişafı Mərkəzi" (EHİM) ilə birgə görüş keçirilmişdir. Görüş zamanı proseslərin optimallaşdırılması, resurslara qənaət və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi daşıyan rəqəmsal həllər ilə bağlı özəl sektoru məlumatlandırmaq, həmçinin rəy və təkliflərin öyrənilməsi məsələləri müzakirəyə çıxarılmışdır;
10. 21 may 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və müvafiq sahibkarlıq subyektlərinin iştirakı ilə ölkənin bir sıra regionlarını əhatə etməklə (Bakı, Qəbələ-Oğuz, Şəki, Yevlax və Mingəçevir) "Sahibkarların maliyyə xidmətləri sahəsi üzrə maarifləndirilməsi" mövzusunda onlayn görüş keçirilmişdir;
11. 25 may 2021-ci il tarixində Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış elektron imza sertifikatlarının bank xidmətlərin inteqrasiyası məqsədilə təqdimat edilmişdir;
12. 11 iyun 2021-ci il tarixində vergi qanunvericiliyinin təkmilləşdirilməsi üzrə Dövlət Vergi Xidmətinə təqdim edilmiş təkliflərin müzakirəsi aparılmışdır;
13. 29 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq səlahiyyətli nümayəndələri ilə ABA-nın "Kredit işi" və "Risklərin İdarə Edilməsi" Ekspert Qruplarının nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı bankların real sektoru kreditləşdirilməsinin artırılması məqsədi ilə tənzimləyici bazanın təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərin müzakirəsi aparılmışdır;
14. Vergi siyasəti üzrə müzakirələrin davamı olaraq, FATCA və CRS, eləcə də sanksiyalar və digər mövzularla əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün 12 iyul 2021-ci il tarixində Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndələri ilə ABA-nın müvafiq ekspert qruplarının nümayəndələri arasında növbəti görüş keçirilmişdir;
15. 15 iyul 2021-ci il tarixində Dövlət Vergi Xidmətinin nümayəndələri ilə birgə görüş keçirilmişdir. Görüşdə Vergilər Məcəlləsinə dəyişikliklər layihəsinə dair bankların təklifləri müzakirə edilmişdir;
16. 13 iyul 2021-ci il tarixində Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun iştirakı ilə görüş keçirilmişdir;
17. 29 iyul 2021-ci il tarixində Dövlət Məşğulluq Agentliyi ilə onlayn görüş keçirilmişdir. Görüş zamanı Özünüməşğulluq Proqramı üzrə cari vəziyyət müzakirə edilmişdir;
18. Bank hesablarının açılmasının texniki infrastrukturunun (texniki tələblərin) müzakirəsi ilə bağlı 6 avqust 2021-ci il tarixində Dövlət Vergi Xidməti ilə birgə görüş keçirilmişdir;
19. 13 avqust 2021-ci il tarixində bank hesablarının açılmasının texniki infrastrukturunu (texniki tələblər), konkret detallar və həyata keçirilməsi imkanlarının müzakirəsi məqsədilə Dövlət Vergi Xidməti ilə birgə növbəti görüş keçirilmişdir;
20. Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyası ilə birgə layihə imkanlarının dəyərləndirilməsi, Qarabağın dirçəlişi istiqamətində əməkdaşlığın gücləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinin müzakirə edilməsi məqsədilə 8 sentyabr 2021-ci il tarixində "Fairmont Bakı" otelinin "Nizami" zalında görüş keçirilmişdir;
21. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası" (Qaydalar) qəbul edilmişdir. Qaydaların tətbiqi ilə

əlaqədar yaranan suallarla bağlı Mərkəzi Bankın rəhbər nümayəndələri ilə birlikdə 26 oktyabr 2021-ci il tarixində görüş keçirilmişdir;

22. 23 noyabr 2021-ci il tarixində ABA üzvlərinin kommersiya mübahisələri zamanı mediasiyaya olacaq müraciətlərin daha effektiv və kommunikativ qaydada təşkil edilməsi və mediasiya ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədi ilə ABA, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə “Bank mübahisələri və mediasiya” mövzusunda onlayn görüş keçirilmişdir;
23. Qarabağ Dirçəliş Fondunun bank məhsulları və xidmətləri ilə əlaqədar təqdim etdiyi təkliflərin müzakirəsi məqsədilə 17 dekabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun nümayəndəsi ilə birgə görüş keçirilmişdir;
24. Vergi məəcəlləsinə dəyişikliklərin banklara aid olan məqamlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nümayəndələri ilə birgə müzakirəsi məqsədilə 29 dekabr 2021-ci il tarixində onlayn görüş keçirilmişdir.

6. Beynəlxalq və digər təşkilatlarla görüşlər – (sayı – 11)

1. 4 fevral 2021-ci il tarixində Azərbaycanda Amerika Birləşmiş Ştatlarının Səfirliyi ilə bir-neçə bankın rəhbəri və xəzinədarı arasında görüş keçirilmişdir. Görüş zamanı müvafiq işgüzar əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur.
2. 9 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Valyuta Fondunun nümayəndələri arasında görüş keçirilmişdir.
3. 16 iyun 2021-ci il tarixində ABA və İFC arasında onlayn görüş keçirilmişdir. Görüşdə İFC nümayəndələri və ABA rəhbərliyi də iştirak etmişdir. Görüşün əsas məqsədi “IFC-nin maliyyə sektoruna Məhsul Şəhadətnaməsi və Anbar Şəhadətnaməsi kimi yeni alətlər təqdim etməyi” ilə əlaqədar olmuşdur.
4. 22 iyun 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının İcraçı Direktoru Yunus Abdulov, “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov, Bank Ombudsmanının Məsul Katibi Elçin Həsənov ilə istehlakçı hüquqlarının qorunması sahəsində çalışan və mərkəzi London şəhərində yerləşən şirkətin ekspertləri – Elena Volf, Tamara Lordkipanidze, Robert Simson, Rusiya İstehlakçılar Konfederasiyasının prezidenti Dmitri Yanin arasında onlayn görüş keçirilmişdir.
5. 20 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və “Raiffeisen Bank International” arasında görüş keçirilmişdir. Görüşdə “Raiffeisen Bank International” nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Komplayns üzrə Ekspert Qrupu”, “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu” və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun sədrləri və üzvləri iştirak etmişdir.
6. 20 oktyabr 2021-ci il tarixində “Sparkassenstiftung für internationale Kooperation” və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilmişdir. Görüşdə Sparkassenstiftungun Cənubi Qafqaz və Ukrayna üzrə regional direktoru Branko Wenhert iştirak etmişdir.
7. Beynəlxalq Valyuta Fondunun (BVF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə virtual missiyası çərçivəsində 20 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və onun nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələri ilə görüş keçirilmişdir.

8. 27 Oktyabr tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin üzvləri ilə Türkiyə Banklar Birliyinin (TBB) Rəyasət Heyətinin sədri, “Ziraat Bankası”nın baş meneceri Alpaslan Çakarın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
9. 24 noyabr 2021-ci il tarixində “Visa İnc.” beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında görüş baş tutmuşdur. Görüşdə “Visa İnc” şirkətinin regional direktoru Kristina Doros, ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və digər nümayəndələr iştirak etmişdir.
10. 3 noyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri ilə görüş keçirilib. Tərəflər təminatlı kreditləşmə infrastrukturunun yaradılmasına dəstək üçün potensial əməkdaşlığı müzakirə edilmişdir.
11. 9 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və BƏƏ Banklar Federasiyasının (Federasiya) baş direktoru Camal Saleh arasında onlayn görüş keçirilmişdir.
Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə baş tutmuş görüş zamanı hər iki qurum öz fəaliyyəti və gördüyü işlər barədə məlumat vermiş, bank sektorunun cari vəziyyəti ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.

7.Sosial və maliyyə savadlığı tədbirləri - (sayı –2) (400-ə yaxın iştirakçı)

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Qlobal Pul Həftəsi çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Mərkəzi Bankın təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Avropa Pul Viktorinasının (European Money Quiz) milli mərhələsi olub. Müsabiqədə 13-15 yaşlı, ingilis dili bilikləri yüksək səviyyədə olan dövlət və özəl məktəblərin şagirdləri iştirak etmişdirlər. Milli mərhələnin ilk seçim turu və yarımfinal onlayn keçirilmişdir. İlk mərhələdə 300 nəfər iştirak etmiş, onlardan 150 nəfər yarımfinala keçmişdir. 20 nəfər final mərhələyə keçmək hüququ qazanmışdır.
2. 1 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə təşkilatçılığı ilə Qərbi Kaspi Universitetinin 50-yə yaxın tələbəsi üçün Maliyyə savadlılığı mövzusunda seminar keçirilmişdir. Təlimlər “Maliyyə savadlılığı və e-resurslar”, “Əmanət” və “Peşəkar karyerada maliyyə savadlılığının rolu” mövzularını əhatə etmişdir. Seminarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov və Pərvin Qəhrəmanova, “Bank of Baku” ASC-nin əməkdaşı Rüfət Məmmədov tərəfindən aparılmışdır. Seminarlarda iştirakçılar Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla ətraflı tanış olmuş, bu və ya digər maliyyə məsələlərinin həlli üçün Mərkəzi Bankın xidmətlərindən və informasiya resurslarından necə istifadə edilməsi yolları barədə geniş məlumat əldə etmişlər. Maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

3. EKSPERT QRUPLARININ FƏALİYYƏTİ

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)	Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər	Göndərilmiş müraciətlər və məktublar, sorğular	Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar	TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr	Konkret məsələlər üzrə yaradılmış işçi qruplar	Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər
54	50	169	28	10	15	46

Hüquqi məsələlər üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı - 9)

- 1.21 yanvar 2021-ci il, İşçi qrupunun iclası, 2021-ci il üçün illik planının, eyni zamanda hərrac məsələləri ilə bağlı bəzi qanunvericilik aktlarına təklif edilmiş dəyişikliklərin və digər cari məsələlərin nəzərdən keçirilməsi.
- 2.16 fevral 2021-ci il – İcra məsələləri İşçi Qrupunun iclası
- 3.22 fevral 2021-ci il – Məhkəmə Ekspertizası məsələləri İşçi Qrupunun iclası
- 4.25 fevral 2021-ci il - Məhkəmə məsələləri İşçi Qrupunun iclası
- 5.5 may 2021-ci il - işçi qrupunun iclası, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının ilə bağlı bəzi qanunvericilik aktlarına təklif edilmiş dəyişikliklərin və digər cari məsələlərin müzakirəsi
- 6.17 iyun 2021-ci il - İşçi qrupunun iclası, İpoteka və Zəmanət Fondu tərəfindən banklara göndərilmiş ipoteka müqaviləsinə dəyişikliklərin, Ali Məhkəmədə baxılacaq proseslər üzrə hazırlanacaq hüquqi rəylərin və digər cari məsələlərin müzakirəsi
- 7.2 avqust 2021-ci il - İşçi qrupunun iclası, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na imza nümunəsi ilə bağlı təklif, pilot layihələr zamanı ipoteka edilmiş mənzillərin sökülməsi və digər cari məsələlərin müzakirəsi
- 8.2 sentyabr 2021-ci il - İşçi qrupunun iclası, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na müvafiq təkliflərin verilməsi, rəqəmsal imkanlardan bank xidmətlərinin göstərilməsi zamanı istifadənin hüquqi tərəfləri və digər cari məsələlərin müzakirəsi
- 9.16 dekabr 2021-ci il - İşçi qrupunun iclası, Konstitusiyaya Məhkəmədən daxil olmuş müraciətin, xarici bank kartlarından xarici valyutada edilən ödənişlər həyata keçirilərkən aparılan əməliyyatlar, imtiyazlı səhmlərlə bağlı bizi qanunvericilik aktlarının və digər cari məsələlərin müzakirəsi.

Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər (sayı – 17)

1. 26 yanvar 2021-ci il - Azərbaycan Banklar Assosiasiyasına üzv bəzi bankların rəhbər şəxsləri ilə Ədliyyə Nazirliyi və İcra Baş İdarəsinin rəhbər şəxsləri arasında onlayn görüş keçirilməsi;
2. 1 fevral - Elektron məhkəmə informasiya sisteminə inteqrasiya məsələləri ilə bağlı İKT ilə görüş;
3. 5 fevral 2021-ci il- Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası;
4. 9 fevral 2021-ci il – ABA ilə Beynəlxalq Valyuta Fondunun nümayəndələri arasında görüş;
5. 17 fevral - • Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı” təsdiq edilmiş və “Müflisləşmənin həlli” indikatoru üzrə fəaliyyətin müəyyən edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin və Mərkəzi Bankın Hüquq departamentinin rəhbər şəxslərinin iştirakı görüşün keçirilməsi;
6. 26 fevral - Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası;
7. 17 mart - Ədliyyə Nazirliyinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfrans;
8. 21 may 2021-ci il – ABA ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi arasında görüş;
9. 24 may 2021-ci il - ABA ilə “Azad İstehlakçılar” İctimai Birliyi arasında görüş
10. 10 iyun 2021-ci il - Para Trap idman Cəmiyyəti ilə ABA arasında görüş
11. 23 iyun 2021-ci il - İpoteka və Kredit Zəmanət Fondu ilə ABA-ya üzv bankların nümayəndələri arasında görüşün keçirilməsi;
12. 8 sentyabr 2021- ci il - Qarabağ Dirçəliş Fondu ilə görüşün keçirilməsi;
13. 20 sentyabr 2021-ci il - Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası;
14. 23 noyabr 2021-ci il - ABA, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə “Bank mübahisələri və mediasiya” mövzusunda onlayn görüşün keçirilməsi;
15. 9 dekabr 2021-ci il - Biznes Mühiti və Beynəlxalq Reytinglər üzrə Komissiyası “Əmlakın qeydiyyatı” işçi qrupunun iclası
16. 20 dekabr 2021-ci il - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə ABA-ya üzv bankların nümayəndələri arasında görüşün keçirilməsi;
17. 29 dekabr 2021-ci il -Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin müzakirəsi

Göndərilmiş müraciətlər və məktublar (sayı – 54)

1. No. 21-008, 12 yanvar 2021-ci il, banklara “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”na təkliflərlə bağlı;
2. No. 21-018, 19 yanvar 2021-ci il, banklara "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə rəy və təkliflərin bildirilməsi;
3. No. 21-043, 22 yanvar 2021-ci il, MB, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə rəy və təkliflərin bildirilməsi;

4. No. 21-045, 22 yanvar 2021-ci il, banklara, Azərbaycan Banklar Assosiasiyasına üzv bəzi bankların rəhbər şəxsləri ilə Ədliyyə Nazirliyi və İcra Baş İdarəsinin rəhbər şəxsləri arasında onlayn görüş keçirilməsi;
5. No. 21-088, 21-089, 26 yanvar 2021-ci il, MB; MN, Banklara dövlət zəmanəti ilə ayrılmış kreditlər üzrə yerdə qalan son tranşların, həmçinin vətəndaşlara ödənilmiş kompensasiya üzrə qalıqın ödənilməsi ilə bağlı;
6. No. 21-097, , 27 yanvar 2021-ci il, NK, Müxbir hesabların açılması və hesablaşmalarda istifadə olunacaq valyuta seçimində kommersiya banklarının və təsərrüfat subyektlərinin müstəqil şəkildə fəaliyyəti haqqında;
7. No. 21-099, , 29 yanvar 2021-ci il, MB, "Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları"na rəy və təkliflər;
8. No. 21-100, , 1 fevral 2021-ci il, , MB, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən vəkillər arasında daxili futbol turniri keçirilməsi haqqında;
9. No. 21-102, , 2 fevral 2021-ci il, MB, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə rəy və təkliflərin bildirilməsi;
10. No. 21-113, 5 fevral 2021-ci il, banklara, "Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı" təsdiq edilmiş və "Müflisləşmənin həlli" indikatoru üzrə fəaliyyətin müəyyən edilməsi haqqında;
11. No. 21-120, , 15 fevral 2021-ci il, banklara, Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı" təsdiq edilmiş və "Müflisləşmənin həlli" indikatoru üzrə fəaliyyətin müəyyən edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin və Mərkəzi Bankın Hüquq departamentinin rəhbər şəxslərinin iştirakı görüşün keçirilməsi;
12. No. 21-121, 15 fevral 2021-ci il, banklara, 2021-2025-ci il üzrə "Strateji İnkişaf Planı" və "2021-ci il üzrə İş Planı" ilə bağlı təkliflərin verilməsi;
13. No. 21-182, 3 mart 2021-ci il, banklara, İcra sənədi əsasında tutmalar;
14. No. 21-184, 5 mart 2021-ci il, MB, Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın "Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı" üzrə rəy və təkliflər;
15. No. 21-199, 16 mart 2021-ci il, ƏN NQBİ "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə rəy və təkliflər;
16. No. 21-203, 17 mart 2021-ci il, banklara, "Check-up Online" şirkəti ilə birgə ABA-ya üzv bankların əməkdaşları üçün girovların və digər aktivlərin məsafədən monitorinqi ilə bağlı proqram təminatı haqqında vebinarın keçirilməsi haqqında;
17. No. 21-209, 19 mart 2021-ci il, banklara, Mobil notariatın tətbiqi ilə bağlı məlumatın verilməsi;
18. No. 21-224, 21-225, 19 mart 2021-ci il, Naxçıvanbank, ParaBOKT, Elektron Məhkəməyə inteqrasiya ilə bağlı;
19. No. 21-232, 9 aprel 2021-ci il, ƏSF, müvafiq hesabatların təqdim edilmə vaxtının uzadılması;

20. No. 21-309, 24 may 2021-ci il, Müvafiq məlumatların aidiyyatı orqanlar tərəfindən Kredit Bürosunun mərkəzi sisteminə inteqrasiya edilməsi
21. No. 21-316, 1 iyun 2021-ci il, banklara, Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsini formalaşdırmaq məqsədi ilə rəy və təkliflərin formalaşması;
21. No. 21-323, 2 iyun 2021-ci il, "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası"nın 3.7.2 və 4.7.1-ci yarımbəndlərinin tələbləri haqqında;
22. No. 21-324, 2 iyun 2021-ci il, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış iqtisadi vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin tətbiqinə dair;
23. No. 21-329, 8 iyun 2021-ci il, banklara, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə dair rəy və təkliflərin hazırlanması;
24. No. 21-330, 331, 332, 8 iyun 2021-ci il, ABB, Kapitalbank, Azərtürkbank, İtkin hesab edilən hərbiçilər haqqında məlumat;
25. No. 21-342, 8 iyun 2021-ci il, İKZF, Baş Sazişə dair Razılaşma layihəsinin ləğv edilməsi, Xidmət müqaviləsinə dair Razılaşmanın mətninə yenidən baxılması haqqında;
26. No. 21-353, 30 iyun 2021-ci il, Ali Məhkəmə, Ali Məhkəmənin icraatında olan əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən mülki işlər (*"kredit müqaviləsinin etibarsızlığı tələbinə dair"* və *"hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair"*) ilə bağlı hüquqi rəy;
27. No. 21-363, 8 iyul 2021-ci il, ƏSF, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa müəyyən təkliflərin verilməsi;
28. No. 21-364, 9 iyul 2021-ci il, banklara, Ali Məhkəmədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinə rəy verilməsi ilə bağlı;
29. No. 21-371, 14 iyul 2021-ci il, MB, "İmtiyazlıq səhmlər və investisiya qiymətli kağızlarının konvertasiyası ilə bağlı təkliflər" haqqında;
30. No. 21-385, 30 iyul 2021-ci il, "əmlakın ipotekadan azad edilməsi tələbinə dair" hüquqi rəy;
31. No. 21-394, 4 avqust 2021-ci il, MB, İmza nümunələrinin təkmilləşdirilməsi ilə bağlı "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları"na təkliflər;
31. No. 21-395, 4 avqust 2021-ci il, MB, "İpoteka predmetinə tutmanın yönəldilməsi və yaşayış sahəsindən çıxarılma barədə" qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında bankın mülkiyyətinə keçmiş yaşayış sahələri üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatının ləğv edilməsi;
32. No. 21-432, 433, 13 avqust 2021-ci il, BŞ İH, İKZF Bakı şəhərinin müvafiq rayonları üzrə 1 avqust 2018-ci il tarixinədək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş yaşayış binaları və mənzillər üzrə tikinti layihələri barədə məlumatın verilməsi;
33. No. 21-434, 435, 17 avqust 2021-ci il, Vergi Məcəllənin 218.5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, banklara Məcəllənin 150.3-1-ci maddəsində nəzərdə tutulan sadələşdirilmiş verginin ödənilməsi haqqında, DVX, MB
34. No. 21-451, 3 sentyabr 2021-ci il, DƏDRX, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə əməkdaşlıq edilməsi haqqında;

35. No. 21-457, 7 sentyabr 2021-ci il, banklara, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən hazırlanmış “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair” Metodoloji Rəhbərliyə rəy və təkliflərin verilməsi;
36. No. 21-461, 13 sentyabr 2021-ci il, banklara, Vərəsəlik hüquqları ilə bağlı elektron xidmətlər haqqında;
37. No. 21-463, 14 sentyabr 2021-ci il, İN, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə əməkdaşlıq edilməsi haqqında;
38. No. 21-473, 21 sentyabr 2021-ci il, MB, “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair” Metodoloji Rəhbərliyə rəy və təkliflərin verilməsi;
39. No. 21-487, 6 oktyabr 2021-ci il, MB, “qarışıq müqavilə” formasında (alqı-satqı və ipoteka müqaviləsi) əqdlərin rəsmiləşdirilməsinə dair qanunvericiliyinə dəyişiklik haqqında;
40. No. 21-493, 12 oktyabr 2021-ci il, MB, Mülki Məcəllənin bank fəaliyyətində əmanət kitabçalarının və depozit sertifikatlarının istifadə olunmasını tənzimləyən 946-cı maddəsinə müvafiq dəyişikliyin edilməsi və 953-cü maddəsinin ləğv edilməsi haqqında təkliflər;
41. No. 21-511, 22 oktyabr 2021-ci il, MB, Müşahidə Şurasının üzvlərinin təyinatı ilə bağlı bəzi məhdudiyyətlərinin aradan qaldırılması haqqında;
42. No. 21-542, 18 noyabr 2021-ci il, İN, “qarışıq müqavilə” formasında (alqı-satqı və ipoteka müqaviləsi) əqdlərin rəsmiləşdirilməsinə dair qanunvericiliyinə dəyişiklik haqqında;
43. No. 21-546, 19 noyabr 2021-ci il, banklara, ABA, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə “Bank mübahisələri və mediasiya” mövzusunda onlayn görüş;
44. No. 21-547, 19 noyabr 2021-ci il, ƏN, “22 Noyabr - ədliyyə işçilərinin peşə bayramı” günü münasibəti ilə əməkdaşlığın qiymətləndirilməsi;
45. No. 21-548, 19 noyabr 2021-ci il, ƏN İBİ, “22 Noyabr - ədliyyə işçilərinin peşə bayramı” günü münasibəti ilə İşçi Qrupunun fəaliyyətinin qiymətləndirilməsi;
46. No. 21-569, 6 dekabr 2021-ci il, banklara, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair;
47. No. 21-603, 20 dekabr 2021-ci il, KM, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair;
48. No. 21-616, 29 dekabr 2021-ci il, DƏDRX, Elektron informasiya sistemində daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair arayışda “bildiriş”, “müvəqqəti nəzarət, məhkəmə nəzarət” və “məhdudiyyət” qeydlərinin ayrı-ayrılıqda mahiyyəti haqqında,

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar (sayı – 1)

2 aprel - “Check-up Online” şirkəti ilə birgə ABA-ya üzv bankların əməkdaşları üçün girovların və digər aktivlərin məsafədən monitorinqi ilə bağlı proqram təminatı haqqında onlayn vebinar;

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr (sayı – 3)

1. Qorxmaz Ağayev - Əmanətlərin sığortalanmasında yeniliklərin tətbiqinə başlanılır – Report
2. Qorxmaz Ağayev - Əmanətlərin sığortalanması haqqında CBC TV
3. Əfqan Baxışov: xaricdə təhsilin müasir yanaşmaları - ARB 24 – İş vaxtı verilişi

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar (sayı – 2)

1. Biznes Mühiti və Beynəlxalq Reytinglər üzrə Komissiyası “Əmlakın qeydiyyatı” işçi qrupunun iclası;
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə ABA-ya üzv bankların nümayəndələri ilə birlikdə İşçi Qrupu

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər (sayı – 18)

1. İcra haqqında qanuna əlavə və təkliflər;
2. İpoteka haqqında qanuna əlavə və təkliflər;
3. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əlavə və təkliflər;
4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əlavə və dəyişiklərə rəy və təkliflər;
5. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun layihəsinə əlavə və təkliflər
6. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə rəy və təkliflər;
7. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy və təkliflər;
8. Daşınmaz əmlakın yüklülüyü haqqında Qanunvericiliyə dəyişikliklər;
9. Azərbaycan Respublikası İcra Məcəlləsi” layihəsi rəy və təkliflər;
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi” layihəsi rəy və təkliflər;
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişikliklər;
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əlavə və dəyişikliklər;
13. Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa rəy və təkliflər;
14. Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları;
15. “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”na rəy və təkliflər;
16. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 418-1-ci maddəsi ilə bağlı təkliflər
17. “İmtiyazlıq səhmlər və investisiya qiymətli kağızlarının konvertasiyası ilə bağlı təkliflər”
18. “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair” Metodoloji Rəhbərliyə

İnsan resurslarının idarı edilməsi üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı 2)

1. 4 mart 2021-ci il, İşçi qrupunun iclası, Ekspert Qrupunun 2021-ci il üzrə İş Planına daxil olacaq məsələlər, bank əməkdaşlarının vaksinasıya prosesində iştirakı, üzvlər üçün vebinarların təşkili və digər cari məsələlərin müzakirəsi;
2. 10 avqust 2021-ci il, bank əməkdaşlarının vaksinasıya prosesində iştirakı vəziyyəti və digər cari məsələlərin müzakirəsi

Göndərilmiş müraciətlər və məktublar (sayı 22)

1. No. 21-008, 12 yanvar 2021-ci il, banklara, “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”na təkliflərlə bağlı;
2. No. 21-004, 8 yanvar 2021-ci il, MB, Bank əməkdaşlarının kütləvi vaksinasiyası haqqında;
3. No. 21-099, 29 yanvar 2021-ci il, MB, “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”na rəy və təkliflər;
4. No. 21-185, 9 mart 2021-ci il, NK, “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” haqqında;
5. No. 21-196, 15 mart 2021-ci il, banklara “Willis Towers Watson” şirkətinin dəstəyi və ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun təşkilati dəstəyi ilə Azərbaycan bankların əməkdaşları üçün “Agildə HR-ın rolu” mövzusunda vebinarın keçirilməsi;
6. No. 21-219, 220, 221, 6 aprel 2021-ci il, NK, MB, PA bank sektoru əməkdaşlarının peyvəndləndirilməsi prosesinin sürətləndirilməsi;
7. No. 21-226, 8 aprel 2021-ci il, banklara, bank sektoru əməkdaşlarının peyvəndləndirilməsi prosesi təşkili haqqında;
8. No. 21-237, 12 aprel 2021-ci il, banklara, bank sektoru əməkdaşlarının peyvəndləndirilməsi prosesi təşkili haqqında;
9. No. 21-240, 14 aprel 2021-ci il, banklara, "ECOPSY Consulting" şirkətinin dəstəyi Azərbaycan bankların əməkdaşları üçün “Məsafəli işin biznesin böyüməsinə və inkişafına səbəb olması üçün nə etmək lazımdır” mövzusunda vebinarın təşkili;
10. No. 21-251, 23 aprel 2021-ci il, “Sahibkarlar Günü”nü münasibəti ilə ASK-ya təbrik məktubu;
11. No. 21-259, 29 aprel 2021-ci il, banklara, bank sektoru əməkdaşlarının peyvəndləndirilməsi prosesi təşkili haqqında;
12. No. 21-271, 5 may 2021-ci il, NK OQ, bank sektoru əməkdaşlarının peyvəndləndirilməsi prosesi təşkili haqqında;
13. No. 21-388, 3 avqust 2021-ci il, banklara, bank sektoru işçilərinin sayının müəyyən edilməsi məqsədi ilə əlaqədar məlumatın əldə edilməsi;
14. No. 21-415, 429, 437, 6 avqust 2021-ci il, banklara, Ağac tinglərinin alınması haqqında;
15. No. 21-457, 7 sentyabr 2021-ci il, banklara, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən hazırlanmış “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair” Metodoloji Rəhbərliyə rəy və təkliflərin verilməsi;
16. No. 21-466, 15 sentyabr 2021-ci il, banklara, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə ağac alınması haqqında;
17. No. 21-473, 21 sentyabr 2021-ci il, MB “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair” Metodoloji Rəhbərliyə rəy və təkliflərin verilməsi;
18. No. 21-539, 540 17 noyabr 2021-ci il, banklara, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə noutbooklar haqqında.

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar (sayı – 2)

1. 30 mart - “Willis Towers Watson” şirkətinin dəstəyi və ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun təşkilati dəstəyi ilə Azərbaycan bankların əməkdaşları üçün “Agildə HR-ın rolu” mövzusunda onlayn vebinar;

- 22 aprel - "ECOPSY Consulting" şirkətinin dəstəyi Azərbaycan bankların əməkdaşları üçün "Məsafəli işin biznesin böyüməsinə və inkişafına səbəb olması üçün nə etmək lazımdır" mövzusunda onlayn vebinar

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər (sayı – 2)

1. "Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları";
2. "Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair" Metodoloji Rəhbərlik

IT və İT təhlükəsizlik üzrə

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı – 2)

IT Təhlükəsizlik qaydalarına dair iclaslar keçirilmişdir

Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər (sayı - 1)

26 oktyabr 2021-ci il tarixində AMB-ABA IT Təhlükəsizlik qaydalarına dair iclas keçirilmişdir;

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar (sayı - 3)

1. 7 sentabr 2021-ci il tarixində İnformasiya təhlükəsizliyi və GDPR mövzusunda vebinar keçirilmişdir;
2. 5 aprel 2021-ci il tarixində bankların informasiya texnologiyaları və rəqəmsal ödənişlər sahələrində çalışan nümayəndələri üçün vebinar keçirilmişdir;
3. Mastercard tərəfindən "Cyber & intelligence" – trendlər, hücum növləri, həllər mövzusunda seminar keçirilmişdir.

Göndərilmiş məktublar, müraciətlər (sayı - 3)

1. No.21-277, 16 may 2021-ci il, banklara, Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydaları;
2. No.21-517, 28 oktyabr 2021-ci il, banklara, İT və İT təhlükəsizlik Ekspert Qrupu yenilənməsi ilə bağlı;
3. No.21-612, 24 dekabr 2021-ci il, ABA üzv təşkilatın rəhbərinə "Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası"na dair suallar

Yaradılmış İşçi Qrup

Banklarda İnformasiya təhlükəsizliyi Qaydası - İşçi Qrupu

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər (sayı – 1)

"Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası"na dair təkliflər

ÖDƏNİŞ SİSTEMLƏRİ VƏ RƏQƏMSAL BANKCILIQ

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı - 20)

1. 27 yanvar 2021-ci il, YAŞAT fondunun təqdim etdiyi təkliflər, Ödəniş Statistika Hesabatlılığı məsələlərinin müzakirəsi;
2. 10, 19, 23 fevral və 5 mart 2021-ci il, ƏDV geri al layihəsi;
3. 19 fevral 2021-ci il, 19 fevral 2021-ci il, Əvvəlcədən ödəniş kartları;
4. 17 mart 2021-ci il, rəqəmsal ödənişlərin inkişaf etdirilməsi ilə bağlı vergi siyasətində təklif ediləcək dəyişikliklərin müzakirəsi;
5. 18 mart və 15 aprel 2021-ci il, YAŞAT fondunun təqdim etdiyi təkliflər;
6. 30 aprel 2021-ci il, ASAN Finans tarifləri, EHİM-in banklara təqdim edəcəyi xidmətlər üzrə gələcək planlarının müzakirəsi.
7. 4 may 2021-ci il, cari məsələlərin müzakirəsi;
8. 21 may 2021-ci il, interçeync xidmət haqqı tariflərinə dəyişikliklər, nəqliyyat layihələrində rəqəmsal ödənişlərin realizasiyası məsələlərinin müzakirəsi;
9. 31 may 2021-ci il, Məsafədən hesabların açılması-dəyişiklik layihəsinin müzakirəsi;
10. 9 sentyabr 2021-ci il, əvvəlcədən ödənilmiş kartlarla bağlı görüş;
11. 8 oktyabr və 19 noyabr 2021-ci il, Ödəniş terminalları Ukrayna təcrübəsi (Ukrayna Banklar Assosiasiyası ilə görüş);
12. 19 noyabr 2021-ci il, HÖP interçeync xidmət haqlarının müzakirəsi;
13. 30 noyabr 2021-ci il, aşağıdakı məsələlərin müzakirəsi;
 - Qarabağ Dirçəliş Fondunun təqdim etdiyi təkliflər
 - Bankomatlarda qalan kartların məhv edilməsi;
 - HÖP xidmətləri üzrə təkliflər;
 - Maliyyə və qeyri-maliyyə xidmətləri üzrə yeni kodların təhlili;
 - V Beynəlxalq Bankçılıq Forumunda müzakirəyə təqdim ediləcək məsələlər;
 - Prepaid kartlar;
14. 16 və 22 dekabr 2021, HÖP üzrə tariflər.

Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər (sayı - 9)

1. 9 fevral 2021-ci il, Biznes Kartlar üzrə məhdudiyətlər, AMB ABA onlayn görüş;
2. 11 fevral 2021-ci il, HÖP vasitəsilə ödənişlər üzrə komissiyaların tətbiq edilməməsinin Mümkünlüyü AMB, AKIA, ABA görüş;
3. 21 may 2021-ci il, Korporativ Kartlar ABA-AMB-DVX görüş;
4. 27 iyul və 21 oktyabr 2021, MCC kodlar ABA-DVX görüş;
5. 24 sentyabr 2021-ci il, POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydalarına dair düzəlişlər;
6. 1 oktyabr 2021-ci il, POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydalarına dair düzəlişlər AMB ilə görüş;
7. 2 noyabr 2021, POS-terminalların quraşdırılması istiqamətində cari vəziyyətin qiymətləndirilməsi məqsədilə AMB ilə görüş;

8. 17 noyabr 2021, ABA-AZFİNA: Fraud tədbirlər planının müzakirəsi.

Göndərilmiş müraciətlər və məktublar (sayı 74)

1. No.21-005 , 08 yanvar 2021-ci il MasterCard, İkiqat vergitutma
2. No.21-014, 18 yanvar 2021-ci il, banklara, Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri kitab
3. No.21-022, 21 yanvar 2021-ci il, banklara, Fırıldaqçılıqla bağlı müştərilərin məlumatlandırılması;
4. No.21-079 26 yanvar 2021-ci il, Ekspert Qrupuna, 2021-ci ilin ilk iclasının keçirilməsi barədə;
5. No.21-099 , 01 fevral 2021-ci il, banklara, İkiqat vergitutma;
6. No.21-101, 01 fevral 2021-ci il, banklara, Bankların rəqəmsal ödəniş ekosistemi üzrə göstəriciləri;
7. No.21-107, 04 fevral 2021-ci il, banklara Biznes Kartlar üzrə məhdudiyətlər;
8. No.21-117 10 fevral 2021-ci il, Mastercard, Rezidentlik sertifikatının verilməsi barədə;
9. No.21-165 24 fevral 2021-ci il, ARMB, Əvvəlcədən ödəniş kartları;
10. No.21-166 25 fevral 2021-ci il, banklara, ARMB, AR İN, Korporativ ödəniş kartları;
11. No.21-177, 02 mart 2021-ci il, banklara, YAŞAT fondu təkliflər paketi;
12. No.21-178, 02 mart 2021-ci il, banklara, İkiqat vergitutma;
13. No.21-180, No.21-181 03 mart 2021-ci il, ARİN, DVX, Ədv geri al portalına digər bankların inteqrasiyası;
14. No.21-210, 30 mart 2021-ci il, banklara, Bank əməkdaşlarının məqalə və araşdırmaları;
15. No.21-218, 06 aprel 2021-ci il, KOBİA, Rəqəmsal bank xidmətləri;
16. No.21-231 09 aprel 2021-ci il, banklara, AKİA kredit portfeli üzrə ödəniş əməliyyatları;
17. No.21-236, 12 aprel 2021-ci il, banklara, Rəqəmsal Ödəniş Strategiyası rəy və təkliflər;
18. No.21-238, 13 aprel 2021-ci il, banklara, İkiqat vergitutma yeni izahedici mövqe;
19. No.21-242, 16 aprel 2021-ci il, banklara, İnterchange fee müqayisəli cədvəl;
20. , 22 aprel 2021-ci il, ARMB, AKİA HÖP üzərindən aparılan ödənişlər barədə;
21. 21-252, 23 aprel 2021-ci il, banklara, ödəniş kartı məlumatlarının təhlükəsizliyi;
22. No.21-253, 26 aprel 2021-ci il, DVX, Korporativ kartlar;
23. No.21-254, 27 aprel 2021-ci il, banklara, “Elektron ticarətdə fıırıldaqçılıq hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”;
24. No.21-263, 4 may 2021-ci il, ARMB, Rəqəmsal Ödəniş Strategiyası - 2021-2023 (Bankların rəy və təklifləri);
25. No.21-268 , 5 MAY 2021-ci il, banklara, MCC siyahısını təkmilləşdirməklə əlaqədar;
26. No.21-273 6 may 2021-ci il, Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi, Elektron imzanın inteqrasiyası;
27. No.21-276 , 8 may 2021-ci il, banklara, Elektron Ticarətdə Fırıldaqçılıq hallarının qarşısının alınmasına dair Tədbirlər Planının layihəsi;
28. No.21-279, 16 may 2021-ci il, KOBİA “Azərbaycanda kiçik və orta müəssisələrin rəqəmsallaşdırılmasının təşviq edilməsi” layihəsi;
29. No.21-292, 18 may 2021-ci il, banklara, ÖS yeni hesabatlıq formasına dair məlumat;
30. No.21-293, 18 may 2021-ci il, banklara, Məsafədən hesabların açılması - dəyişikliklər layihəsinə dair təkliflər;
31. No.21-313, 31 may 2021-ci il, ARMB, Elektron ticarətdə fıırıldaqçılıq hallarının qarşısının alınmasına dair Tədbirlər Planı;

32. No.21-314, 31 may 2021-ci il, banklara, Nəqliyyat layihələrinə dair;
33. No.21-315, 31 may 2021-ci il, ARMB, Məsafədən hesabların açılması - dəyişikliklər layihəsinə dair təkliflər;
34. No.21-318, 01 iyun 2021-ci il, ARMB, BKM interçeync;
35. No.21-319, 01 iyun 2021-ci il, banklara, BKM interçeync;
36. No.21-320, 01 iyun 2021-ci il, banklara, QR kodlardan istifadəyə dair təlimat;
37. No.21-333 8 iyun 2021-ci il, banklara, MHM elektron imza sertifikatları;
38. No.21-339, 16 iyun 2021-ci il, banklara, Tokenizasiya POS terminallar;
39. No.21-344 21 iyun 2021-ci il, Mastercarda, Negative responses;
40. No.21-345, 21 iyun 2021-ci il, ARMB, QR kod təlimata dair rəy və təkliflər;
41. No.21-348, 25 iyun 2021-ci il, DVX, Korporativ kartlarda məhdudiyətlər;
42. No.21-352, 30 iyun 2021-ci il, DVX, MCC kodlar üzrə vergi dərəcələri;
43. No.21-360 , 5 iyul 2021-ci il, banklara, Mastercard müqavilə - banklara sorğu;
44. No.21-362, 5 iyul 2021-ci il, VM-yə dəyişiklik layihəsi;
45. No.21-369, 12 iyul 2021-ci il, ARMB, İmtina cavabları xidmət haqqı;
46. No.21-373, 15 iyul 2021-ci il, banklara, Rəqəmsal ödəniş ekosistemi;
47. No.21-391 3 avqust 2021-ci il, banklara, "Açıq Bankçılıq üzrə Yol Xəritəsi"nin layihəsi;
48. No.21-431, 12 avqust 2021-ci il, Dövlət Vergi Xidməti, Mastercard ikiqatvergitutmaya görə məktub nümunəsi
49. No.21-439, 17 avqust 2021-ci il, AZFİNA, Özünəxidmət terminallarında bank əməliyyatları;
50. No.21-440, 18 avqust 2021-ci il, ARMB, Açıq bankçılıq üzrə yol xəritəsi layihəsi təkliflər;
51. No.21-445, 24 avqust 2021-ci il, banklara, Aktiv pos terminallar barədə məlumat;
52. No.21-456, 06 sentyabr 2021-ci il, DVX, MCC kodların yenilənməsi;
53. No.21-464 , 14 sentyabr 2021-ci il, banklara, İnternet və mobil bankçılıq xidmətləri üzrə elektron imzanın tətbiqi;
54. No.21-467 , 15 sentyabr 2021-ci il, banklara, Əvvəlcədən ödənilmiş kartlar;
55. No.21-469, 17 sentyabr 2021-ci il, ARMB, Rəqəmsal ödənişlərdə dələduzluq halları İQ;
56. No.21-470 17 sentyabr 2021-ci il, ARMB, E-imza sorğu nəticələri;
57. No.21-472, 20 sentyabr 2021-ci il, banklara, "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"na dair düzəlişlər;
58. No.21-476, 27 sentyabr 2021-ci il, banklara, Pulköçürmə sistemləri hesabatlıq;
59. No.21-477, 27 sentyabr 2021-ci il, banklara, Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sorğu;
60. No.21-485, 5 oktyabr 2021-ci il, banklara, MCC kodlar üzrə vergi ödənişlərinə dair məlumat;
61. No.21-489, 07 oktyabr 2021-ci il, banklara, Quraşdırılmış POS-terminalların təhlili ilə bağlı;
62. No.21-491, 08 oktyabr 2021-ci il, banklara, AMB saytında paylaşılan statistik göstəricilər;
63. No.21-494 , 12 oktyabr 2021-ci il, banklara, MC VISA xidmət kodları;
64. No.21-501,14 oktyabr 2021-ci il, ARMB, Türkiyə saytlarında ödənişlər;
65. No.21-506, 18 oktyabr 2021-ci il, banklara, Rəqəmsal ödənişlər sahəsində dələduzluq halları ilə mübarizə məqsədilə Tədbirlər Planı;
66. No.21-513, 25 oktyabr 2021-ci il, banklara, Bank məhsulları və xidmətlərinə dair;
67. No.21-522, 01 noyabr 2021-ci il, AZFİNA, Özünəxidmət terminallarında bank əməliyyatları;
68. No.21-553, 23 noyabr 2021-ci il, ARMB, Rəqəmsal bank xidmətləri AMB-ABA müzakirə;
69. No.21-564, 01 dekabr 2021-ci il, ARMB, Açıq bankçılıq üzrə yol xəritəsi İQ;
70. No.21-581, 13 dekabr 2021-ci il, DVX, Mastercard-DVX rəsmi məktub nümunəsi;
71. No.21-582, 14 dekabr 2021-ci il, banklara, HÖP üzrə tariflər;

72. No.21-599, 15 dekabr 2021-ci il, İFC, Rəqəmsal bank xidmətləri;

73. No.21-610 və 611, 24 dekabr 2021-ci il, ARMB, banklara, BKM interçeync xidmət haqları.

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar (sayı 11)

1. 30 mart 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı birgə bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması məqsədilə “Elektron ticarətdə fırıldaqçılıq halları” mövzusunda vebinar keçirilmişdir. Türk dilində baş tutmuş vebinar “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroglu çıxış etmişdir;
2. 25 may 2021-ci il tarixində Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilmiş elektron imza bank nümayəndələrinə təqdim edilmişdir;
3. 22 iyun 2021-ci il tarixində “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən “Visa B2B Connect: yeni sərhədlərarası B2B ödəniş şəbəkəsi” adlı vebinar keçirilmişdir. Vebinar yeni sərhədlərarası B2B ödəniş şəbəkəsi olan “Visa B2B Connect” xidməti, onun üstünlükləri və bu şəbəkənin beynəlxalq ödənişlərdə rolu barədə məlumat verilmişdir;
4. 26 avqust 2021-ci il tarixində “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən “Visa Developer Platformu - Bank məhsullarının rəqəmsallaşdırılması üçün həllər” mövzusunda vebinar keçirilmişdir. Sözügedən mövzuda “Visa Inc.” beynəlxalq kart təşkilatının rəqəmsal həllər üzrə baş menecer Yevgeniy Bilodid məruzəçi qismində çıxış etmişdir;
5. 4 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə “Zoom” platforması vasitəsilə “Açıq bankçılığın tənzimlənməsi” adlı vebinar keçirilmişdir. Banklar və fintexlərin müvafiq əməkdaşları üçün nəzərdə tutulan vebinar “Açıq Bankçılıq” konsepsiyası təqdim edilmiş, o cümlədən müxtəlif müştəri seqmentləri üçün əsas istifadə halları, üstünlüklər, tənzimləmədə əsas yanaşmalar və s. müzakirə edilmişdir;
6. 16 noyabr 2021-ci ildə “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən “Visa Tap to Phone - Mobil dəstəklə dünya üçün təmassız ödənişlərin qəbul həlli” mövzusunda vebinar keçirilmişdir. Sözügedən mövzuda “Visa Inc.” beynəlxalq kart təşkilatının rəqəmsal həllər üzrə direktoru Oleksandr Stelmax məruzəçi qismində çıxış etmişdir;
7. 18 noyabr 2021-ci il tarixində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən “Zoom” platforması vasitəsilə Banklar və fintexlərin müvafiq əməkdaşları üçün “Açıq bankçılıqda biznes modellər” adlı vebinar keçirilmişdir;
8. 25 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir. “Zoom” platforması vasitəsilə baş tutan vebinar “CBDC (Mərkəzi Bank Rəqəmsal Valyutası) ANLAYIŞLARI, İSTİFADƏ HALLARI VƏ TƏNZİMLƏMƏSİ” mövzunu əhatə etmişdir. Banklar və fintexlərin müvafiq əməkdaşları üçün nəzərdə tutulan təlimdə Rusiya Elektron Pul və Pul köçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şust təqdimatla çıxış edib;
9. 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mastercard beynəlxalq kart təşkilatı birgə “Elektron ticarətdə fırıldaqçılıq halları” mövzusu əhatə edən vebinar keçirilmişdir. Bankların müvafiq əməkdaşları üçün nəzərdə tutulan təlimdə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroglu təqdimatla çıxış etmişdir;

10. 3 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə “Rəqəmsal bankçılıq və müştəri bazasının genişləndirilməsi üzrə innovativ yanaşmalar” adlı vebinar keçirilmişdir. Banklar və fintexlərin müvafiq əməkdaşları üçün nəzərdə tutulan vebinarda IFC-də (Dünya Bankı Qrupu) Qlobal Rəqəmsal Transformasiya üzrə mütəxəssis Xose M. Moreno De Barreda çıxış etmişdir.
11. 24 dekabr 2021-ci il tarixində “Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması”nın nəticələri bank nümayəndələrinə təqdim edilmişdir.

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər (sayı - 11)

1. 12 aprel 2021-ci il, banklara, Rəqəmsal Ödəniş Strategiyası rəy və təkliflər;
2. Elektron Ticarətdə Fırıldaqcılıq hallarının qarşısının alınmasına dair Tədbirlər Planının layihəsi;
3. 21 iyun 2021-ci il, ARMB, QR kod təlimata dair rəy və təkliflər;
4. VM-yə dəyişiklik layihəsi;
5. 18 avqust 2021-ci il, ARMB, Açıq bankçılıq üzrə yol xəritəsi layihəsi təkliflər;
6. 17 sentyabr 2021-ci il, ARMB, E-imza sorğu nəticələri;
7. 24 avqust 2021-ci il, banklara, Aktiv pos terminalar barədə məlumat;
8. 20 sentyabr 2021-ci il, banklara, "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"na dair düzəlişlər;
9. 27 sentyabr 2021-ci il, banklara, Pulköçürmə sistemləri hesabatlıq;
10. 27 sentyabr 2021-ci il, banklara, Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sorğu;
11. Məsafədən hesabların açılmasına dair təkliflər.

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr (sayı - 4)

1. Fintex Sammit və Beynəlxalq Bankçılıq Forumu ilə bağlı çıxışlar;
2. ABA-nın Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov “İş vaxtı” verilişində qonaq olub
3. ABA-nın eksperti Əfqan Abbasov “İqtisadi zona” verilişində Apple Pay ödəniş sistemindən danışib.
4. Ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov 2-ci Beynəlxalq PLUS-Forumda çıxış etmişdir

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar (sayı - 11)

1. ƏDV geri al layihəsi;
2. YAŞAT fondunun bank xidmətləri ilə əlaqədar təklifləri;
3. Məsafədən hesabların açılması-dəyişiklik layihəsi;
4. MCC kodlar;
5. Əvvəlcədən ödənilmiş kartlarla bağlı görüş;
6. POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydalarına dair düzəlişlər;
7. Ödəniş terminallarında bank xidmətləri;

8. Fraud tədbirlər planı;
9. HÖP interçeync xidmət haqları;
10. Rəqəmsal ödənişlərdə dələduzluq halları İQ
11. “Azərbaycanda kiçik və orta müəssisələrin rəqəmsallaşdırılmasının təşviq edilməsi” layihəsi.

KREDİT İŞİ

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı – 4)

1. 8 aprel 2021-ci il tarixində “Kredit işi Ekspert Qrupu”nun “Zoom proqramı” üzərindən online iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının 22 fevral tarixli qərarı ilə “Biznes planların tərtib edilməsinə dair minimal tələblər”in müzakirəsi edilmişdir.
2. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının 22 fevral tarixli qərarı ilə “Biznes planların tərtib edilməsinə dair minimal tələblər”in müzakirəsi məqsədi ilə “Kredit işi” Ekspert Qrupu 13 aprel 2021-ci il tarixində növbəti iclası keçirilmişdir.
3. 15 aprel 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) arasında yaradılması pənlənən İşçi Qrupu ilə əlaqədar və digər məsələlərin müzakirəsi üçün “Kredit işi” Ekspert Qrupunun görüşü keçirilmişdir.
4. 29 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq səlahiyyətli nümayəndələri və ABA-nın “Kredit işi” və “Risklərin İdarə Edilməsi” Ekspert Qruplarının nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilmişdir.

Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər (sayı – 9)

1. 5 fevral 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Kredit işi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
2. 26 fevral 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Kredit işi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
3. 12 aprel 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) arasında keçirilmiş görüşdə “Kredit işi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
4. 19 may 2021-ci ildə “Kredit işi” Ekspert Qrupu nümayəndələrinin iştirakı ilə Azərbaycan Milli QHT Forumu İctimai Nəzarət Mərkəzinin “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri” mövzusunda onlayn ictimai müzakirə keçirilmişdir.
5. 21 may 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və müvafiq sahibkarlıq subyektlərinin iştirakı ilə ölkənin bir sıra regionlarını əhatə etməklə (Bakı, Qəbələ-Oğuz, Şəki, Yevlax və Mingəçevir) “Sahibkarların maliyyə xidmətləri sahəsi üzrə maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir.
6. 31 may 2021-ci il tarixində “Kredit işi” Ekspert Qrupu nümayəndələrinin iştirakı ilə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və ABA arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi istiqamətində görüş keçirilmişdir.

7. 26 iyun 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Kredit işi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
8. 7 oktyabr 2021-ci il tarixində ABA-nın “Kredit işi” Ekspert Qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri və Azərbaycan Sığortaçılar Assosiasiyasının “Həyat” komitəsi arasında görüş keçirilmişdir.
9. 20 oktyabr 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Kredit işi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.

Göndərilmiş müraciətlər və məktublar (sayı – 7)

1. No. 21-171, 25 fevral 2021-ci il, DVX-ya “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfelini üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” ilə əlaqədar suallar;
2. No. 21-171, 25 fevral 2021-ci il, banklara, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiya zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıkları kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi ilə əlaqədar bəzi məsələlər haqqında məktub;
3. No. 21-228, 4 aprel 2021-ci il, ARMB, “ASAN Finans” tərəfindən banklara təqdim edilən bəzi məlumatların qiymət dəyişikliyi haqqında;
4. No. 21-229, 4 aprel 2021-ci il, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi cənab Xalid Əhədova, “ASAN Finans” tərəfindən banklara təqdim edilən bəzi məlumatların qiymət dəyişikliyi haqqında;
5. No. 21-230, 4 aprel 2021-ci il, ASAN Xidmətə, “ASAN Finans” tərəfindən banklara təqdim edilən bəzi məlumatların qiymət dəyişikliyi haqqında;
6. No. 21-234, 12 aprel 2021-ci il, Banklara, 12 aprel 2021-ci il tarixində saat 17:00-da bank rəhbərləri, “Kredit işi” Ekspert Qrupunun üzvləri və Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fərid Cəfərovun iştirakı ilə görüş;
7. No. 21-283, 17 may 2021-ci il, banklara, EHM-in göstərdiyi xidmətlərin təkmilləşdirilməsi və yeni xidmətlər barədə təkliflərin toplanması.

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar (sayı – 7)

1. 27 aprel 2021-ci il tarixində saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Dövlət Vergi Xidməti, ABA-ya üzv banklar və qeyri-qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə birlikdə onlayn görüş keçirilmişdir;
2. 19 may 2021-ci ildə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı mövcud problemləri” mövzusunda ictimai müzakirəsi keçirilib;
3. 21 may 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və müvafiq sahibkarlıq subyektlərinin iştirakı ilə ölkənin bir sıra regionlarını əhatə etməklə (Bakı, Qəbələ-Oğuz, Şəki, Yevlax və Mingəçevir) “Sahibkarların maliyyə xidmətləri sahəsi üzrə maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir.
4. 21 oktyabr 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC və müvafiq sahibkarlıq

subyektlərinin iştirakı ilə “Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir.

- 25-26 oktyabr 2021-ci il tarixlərində Almaniya Əmanət Bankları Beynəlxalq Əməkdaşlıq Fondunun (DSIK) təşkilatçılığı ilə “Almaniyada Kənd Təsərrüfatı Maliyyəsi” adlı vebinar keçirilmişdir.
- 6 dekabr 2021-ci il tarixində 16:00-da ABA və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə yaşıl maliyyə və banklar üçün iqlim riskləri məsələlərinin də əhatə olunacağı “Introduction to Green Finance” mövzusunda onlayn “workshop”.

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər (sayı – 2)

- Banklar tərəfindən real sektora kredit qoyuluşunun artırılması ilə bağlı təkliflər;
- Elektron Hökumətin İdarəedilməsi Mərkəzinin (EHİM) banklara göstərdiyi xidmətlər ilə əlaqədar rəy və təkliflər.

KOMPLAYNS

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı - 4)

- 19 mart 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun cari il üzrə ilk onlayn iclası keçirilib. Görüş zamanı Qrupun 2020 ci il üzrə nəticələri, 2021-ci il üzrə hədəfləri, FATCA/CRS üzrə məsələlər və ÇPY/TMM Qanunvericilik üzrə məsələlər ətrafında müzakirələr aparılıb. Əlavə olaraq, görüşdə nəzarət orqanları tərəfindən irəli sürülən məsələlər ətrafında geniş müzakirələr aparılıb.
- 29 iyul 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib. Görüş zamanı ÇPY/TMM üzrə son dövrlərdə aktual olan xüsusi indikatorların müzakirəsi aparılıb. Əlavə olaraq görüşdə xüsusi indikatorların tələblərindən irəli gələn məqamlara dair qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərarlar alınıb.
- 11 avqust 2021-ci il tarixində kiçik işçi qrupunun ilk iclası keçirilib. İclas zamanı qadağan edilən maddələrin və xidmətlərin bank yolu ilə satışına qarşı tədbirlərin görülməsi ilə bağlı geniş fikirlər müzakirə edilib.
- 9 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib. Görüş zamanı 2018-ci ildə hazırlanan “Beynəlxalq sanksiyalara” dair tövsiyə sənədinin və yeni hazırlanan “Özünəxidmət terminalları vasitəsilə nağd pul vəsaiti ilə mədaxil əməliyyatlarında baş verə biləcək risklərin idarə edilməsi üzrə praktiki tövsiyələr” sənədinin müzakirəsi aparılmışdır.

Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər (sayı 2)

- 8 iyun 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun Maliyyə Monitorinqi Xidməti ilə onlayn iclası keçirilib. Görüş zamanı tərəflər arasında aparılan fəaliyyətə dair danışıqlar aparılıb. Əlavə olaraq digər tələblərdən irəli gələn məsələlərin geniş müzakirəsi aparılıb.

2. 22 iyun 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun Dövlət Vergi Xidməti ilə onlayn görüşü keçirilib. Görüş zamanı tərəflər arasında aparılan fəaliyyətə dair danışıqlar aparılıb. Əlavə olaraq digər tələblərdən irəli gələn məsələlərin geniş müzakirəsi aparılıb.

Göndərilmiş müraciətlər və məktublar, sərəğular (sayı – 1)

2021-2022-ci illər ərzində göröləcək işlər üzrə Tədbirlər Planına dair Mərkəzi Banka məktub ünvanlanıb

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar (sayı – 1)

ÇPY/TMM üzrə son dövrlərdə aktual olan xüsusi indikatorların müzakirəsinin geniş miqyasda dəyərləndirilməsi ilə bağılı kiçik işçi qrupu

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər (sayı – 1)

Beynəlxalq Sanksiyaya dair Təvsiyə” sənədinə 2021-ci ildə aktual dəyişikliklər

DAXİLİ AUDİT

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı – 2)

1. 31 may 2021, daxili audit üzrə çağırışların müzakirəsi;
2. 15 oktyabr 2021, yeni requlyativ qaydalar, daxili audit strategiyası və fəaliyyətinin inkişaf təmininin ölçülmə metrikləri, daxili audit fəaliyyətinin illik planlaması kimi məsələlərin müzakirəsi;

Göndərilmiş müraciətlər və məktublar, sərəğular (sayı – 1)

Kassa qaydalarına dair təkliflər

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar (sayı – 1)

9 aprel 2021-ci il tarixində “Information system auditing, controls and Assurance” praktiki vebinar keçirilmişdir.

XƏZİNƏDARLIQ VƏ FONDLARIN İDARƏ OLUNMASI

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı - 2)

1. 14 iyun 2021, “İmtiyazlıq səhmlər və investisiya qiymətli kağızlarının konvertasiyası ilə bağılı təkliflərin müzakirəsi;
2. 25 avqust 2021, cari məsələlərin müzakirəsi

Göndərilmiş müraciətlər və məktublar, sorğular (sayı - 1)

No.21-371çAzərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin birinci müavini cənab Alim Quliyevə 1 İmtiyazlıq səhmlər haqqında

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər (sayı – 1)

İmtiyazlıq səhmlər və investisiya qiymətli kağızlarının konvertasiyası ilə bağlı təkliflər

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla) (sayı – 7)

1. 28 yanvar 2021-ci il tarixində üzərindən “Risklərin İdarə Edilməsi” Ekspert Qrupunun Aktivlərin təsnifləşdirilməsi üzrə qaydaya təklif edilən dəyişikliyin müzakirəsi üzrə görüşü keçirilmişdir.
2. 18 mart 2021-ci il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyevin və Azərbaycan Kredit Bürosunun Baş direktoru Elçin Həbibovun iştirakı ilə “Risklərin İdarə Edilməsi” Ekspert Qrupunun növbəti iclasının keçirilmişdir.
3. 26 aprel 2021-ci il tarixində “Zoom” platforması üzərindən “Risklərin İdarə Edilməsi” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir.
4. 29 iyun 2021-ci il tarixində ABA-nın “Kredit işi” və “Risklərin İdarə Edilməsi” Ekspert Qruplarının birgə iclası keçirilmişdir.
5. 9 avqust 2021-ci il tarixində “Zoom” platforması üzərindən “Risklərin İdarə Edilməsi” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir.
6. 12 avqust 2021-ci il tarixində “Zoom” platforması üzərindən “Risklərin İdarə Edilməsi” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir.
7. 12 oktyabr 2021-ci il tarixində “Zoom” platforması üzərindən “Risklərin İdarə Edilməsi” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir.

Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər (sayı – 7)

1. 5 fevral 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Risklərin İdarə Edilməsi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
2. 9 fevral 2021-ci il tarixində İMF-lə keçirilən görüşdə “Risklərin İdarə Edilməsi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
3. 26 fevral 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Risklərin İdarə Edilməsi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
4. 23 iyun 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Risklərin İdarə Edilməsi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
5. 13 iyul 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Risklərin İdarə Edilməsi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.

6. 20 oktyabr 2021-ci il tarixində İMF-lə keçirilən görüşdə “Risklərin İdarə Edilməsi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.
7. 29 oktyabr 2021-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın iclasında “Risklərin İdarə Edilməsi” Ekspert Qrupu nümayəndələri iştirak etmişdir.

Göndərilmiş müraciətlər və məktublar, sorğular (sayı – 7)

1. No.21-205, 18 mart 2021-ci il, banklara, hərbiçilərin kredit tarixçələri haqqında sorğu;
2. No.21-205, 19 mart 2021-ci il, banklara, hərbi əməliyyatlarda iştirak etmiş borcalanlar haqqında məlumatlar;
3. No. 21-264, 5 may 2021-ci il, AMB, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın geriyə şamil edilməsi;
4. No. 21-307, 21 may 2021-ci il, DVX, Dövlət Vergi Xidmətinə təqdim edilməsi məqsədilə vergi siyasəti və vergi qanunvericiliyi ilə əlaqədar bankların strateji məsələlər üzrə rəy və təkliflər;
5. No. 21-334, 9 iyun 2021-ci il, banklara, DVX ilə görüş;
6. No. 21-512, 22 oktyabr 2021-ci il, AMB-yə, xüsusi ehtiyat fondları ilə bağlı suallar;
7. No. 21-535, 12 noyabr 2021-ci il, DVX-ya, xüsusi ehtiyat fondları ilə bağlı suallar.

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar (sayı – 2)

1. 16 fevral 2021-ci il tarixində Rusiyanın Risklərin İdarəedilməsi Milli Mərkəzi tərəfindən keirilmiş veribnar;
2. 6 dekabr 2021-ci il tarixində 16:00-da ABA və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə yaşıl maliyyə və banklar üçün iqlim riskləri məsələlərinin də əhatə olunacağı “Introduction to Green Finance” mövzusunda onlayn “workshop”.

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər (sayı – 9)

1. “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası” üzrə rəy və təkliflər;
2. Banklar tərəfindən real sektora kredit qoyuluşunun artırılması ilə bağlı təkliflər;
3. Vergi məsələləri üzrə təkliflər (əsas strateji məqamlar);
4. Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydasına təklif edilən əsas əlavə və dəyişikliklər;
5. "Bank kapitalının və onun adekvatlığının hesablanması" Qaydaları üzrə rəy və təkliflər (pandemiya dövrü üçün);
6. "Bank kapitalının və onun adekvatlığının hesablanması" Qaydaları üzrə rəy və təkliflər (ümumi);
7. "Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası" üzrə rəy və təkliflər;
8. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” yeni təkliflər;
9. Xüsusi ehtiyat fondları ilə əlaqədar yeni təsdiq edilən qaydalarla bağlı təklif və suallar.

4. NƏŞRLƏR (sayı – 5)

1. “Makromaliyyə icmalı” - aylıq analitik icmal /12 nömrə/;
2. “Bank sektoru trendləri” - rüblük analitik icmal /4 nömrə/;
3. “Banklar və Dinamika Bülleteni /2 nömrə/;
4. Ödəniş sistemləri haqqında hesabat - rüblük analitik icmal /4 nömrə/;
5. “Azərbaycan Bankları – 2020” – bank sektoru haqqında illik məlumat toplusunun hazırlanması /1 nömrə/

5. ARAŞDIRMA FƏALİYYƏTİ (sayı – 30)

1. Bank sektorunun konsentrasiya meyilləri üzrə qısa arayış;
2. Pandemiya və post-pandemiya dövründə görülən və görülməli olan işlər;
3. TOP 15 bankın kreditləşmə üzrə rəhbər şəxsləri arasında 2020-ci ildə aparılmış KOS subyektlərinin maliyyələşdirilməsi ilə əlaqədar SORĞU NƏTİCƏLƏRİ;
4. 20 ildə bank sektoru;
5. Əmanətlərin sığortalanması və sığorta məbləği ilə əlaqədar beynəlxalq təcrübə;
6. Fiziki şəxslərin əmanətləri ilə bağlı statistik göstəricilər;
7. ASAN Finans və Elektron Hökumət Portalı üzrə xidmətlərin qiymətləri üzrə Arayış;
8. Müştərinin hərbi əməliyyatlarda iştirakı ilə əlaqədar ipoteka kreditləri üzrə ödənişləri 90 gündən çox gecikmiş və tələb hüququ Fond tərəfindən geri alınmış ipoteka kreditləri haqqında arayış;
9. Akkreditivlər və zəmanətlər (qarantiyalar) üzrə məlumatlar;
10. Azərbaycan bank sektorunda vaxtı keçmiş kreditlər haqqında Arayış;
11. Maliyyə xidmətləri və texnologiyalarının inkişafı kontekstində kiçik banklar;
12. Korporativ və Virtual kartlar haqqında Arayış;
13. Elektron Çek Sistemi ilə əlaqədar Arayış;
14. ASAN Finans sistemi üzərindən VÖEN-ə dair məlumatlar servisi üzrə ehtiyaclar sorğusu;
15. Avropa Banklar Federasiyası üçün Azərbaycan Bank Sistemi haqqında qısa Arayış;
16. Yaşıl maliyyələşmə ehtiyacları üzrə sorğu;
17. Regionlarda biznesin maliyyələşdirilməsi imkanları haqqında Arayış;
18. NMR-da kreditə əlçatanlığın artırılması imkanları haqqında Arayış;
19. Elektrik avtomobilləri üzrə kredit əlçatanlığının artırılması istiqamətində Arayış;
20. Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu üzrə Arayış;
21. Əmanətlərin dollarlaşması üzrə Arayış;
22. Bank sektorunda stabilliyin qorunmasında dövlətin həlledici rolu haqqında Arayış;
23. ABA-nın və bank sektorunun 2020-ci ildə gördüyü işlər haqqında Arayış;
24. Bank sektorunun vəziyyəti, 2020-ci ildə qarşılaşdığı çağırışlar, atılan addımlar və ABA-nın fəaliyyəti haqqında Arayış;
25. “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri” haqqında Arayış;
26. 2020-ci ildə Azərbaycan Bank sektorunda çağırışlar, reaksiyalar və nəticələr;
27. Azərbaycan bank sektorunun qısa inkişaf tarixi qarşılaşdığı çağırışlar və bunun kəmiyyət və keyfiyyət göstəricilərindəki təzahürü;
28. Pandemiya dövründə ABA tərəfindən bank kreditlərinə güzəştlərin edilməsi ilə əlaqədar dəstək tədbirləri;

29. Pandemiyadan Dərslər: Risklərin İdarə Edilməsində, Biznes Modellərdə və Korrupsiyaya Qarşı Mübarizədə Qlobal Yeniliklər;
30. 2021-ci ildə Azərbaycanın bank sektoru.

6. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR:

ABA-nın prezidenti Zakir Nuriyev, İcraçı direktoru Yunus Abdulov və ABTM-in direktoru Cavanşir Abdullayev və Ekspert Qruplarının sədrləri və üzvləri bir çox KİV-lərdə müxtəlif müsahibələr vermişdirlər.